

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
“ 21 ” noyabr 2019 – cu il tarixli
F-436 nömrəli əmri ilə təsdiq edilmişdir

“Kiçik tədqiqatçılar” müsabiqəsinin keçirilməsi barədə

Əsasnamə

1. Müsabiqənin məqsədi

Müsabiqə ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnlərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək verdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə təşkil olunur.

2. Müsabiqənin keçirilmə qaydaları

Müsabiqədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəbləri komanda şəklində iştirak edir. Komanda 5 nəfər üzvdən və 1 nəfər komanda rəhbəri-müəllimdən təşkil olunmalıdır. Komanda tərkibində II, III və IV siniflərin hər birindən şagird iştirak etməlidir.

Müsabiqə çərçivəsində ümumi təhsil məktəblərinin kiçik tədqiqatçılar komandası əsasnamədə qeyd olunan mövzular üzrə tədqiqat işi aparacaqlar. Komanda rəhbəri-müəllim tədqiqat işinin hazırlanmasında şagirdlərə müvafiq istiqamət verə bilər. Müsabiqədə Azərbaycan və rus bölməsinin şagirdləri iştirak edə bilər.

Müsabiqə üç mərhələdən ibarətdir. İlk mərhələ məktəbdaxili mərhələdir. Bu mərhələdə məktəb daxilində yaradılmış kiçik tədqiqatçılar komandaları arasında müsabiqə keçirilməlidir. Komandalar əsasnamədə qeyd olunan mövzulardan birini seçməklə tədqiqat aparır, məktəbdə yaradılmış Münsiflər heyətinin qərarına əsasən qalib komanda rayon mərhələsində iştirak etmək hüququ qazanır.

Müsabiqənin ikinci mərhələsində iştirakla əlaqədar ümumi təhsil məktəbi məktəbdaxili mərhələnin qalibi olmuş komanda haqqında sifariş formasını və komandanın tədqiqat işini 10 dekabr 2019-cu il tarixədək Təlimə Dəstək Mərkəzinə (Nizami rayonu, Nəsimi küçəsi, 37, əlaqə nömrəsi:012-520-08-52,012-520-18-75) təqdim etməlidir.

Rayon m rhləsi 11-13 dekabr 2019-cu il tarixlərdə təşkil olunacaqdır. Bu m rhlədə komandaların t dqiqrat iřləri ixtisaslı kadrlardan yaradılmış M nsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

M sabiqrənin Bakı řəhər m rhləsi 18-20 dekabr 2019-cu il tarixlərdə təşkil olunacaqdır. Bu m rhlədə komandaların t dqiqratları M nsiflər heyəti tərəfindən dinləniləcək və qalib olaraq 6 m ktəbin kiçik t dqiqratçılar komandası m yyənləşəcək.

M sabiqrənin m kafatlandırılması 2019-cu ilin dekabr ayının sonunda təşkil olunacaq.

SİFARIŞ forması
“Kiçik t dqiqratçılar” m sabiqrəsinin
T şkilat Komitəsinə

№	�mumi t�hsil m�essisəsi	Komandanın adı	Komandanın �zvləri	Komandanın r�hbəri	M�vzunun adı	Komanda r�hb�rin əlaqr telefonu

3. M sabiqrədə komandalar ařağıdaki istiqamətlərdən birini seřməkdə sərbəstdirler.

- Saęlam h yat-xořb xt h yat;
- T miz ətraf m hit;
- Bitkilər h yat m nbeyidir;
- M kt bimin t biəti;
- Saęlam qidalanma;
- F vqrədə hadisələr zamanı davranıř qaydaları;
- M ktəbdə ən çox sevdiyim guř ;
- Yol h rəkəti qaydaları və m n;
- Texnoloji yeniliklər;
- Bayramlar və tarixi g nlər;
- M dəni irsimiz.

Komandalar qeyd olunan istiqamətlərə aid h r hansı m vzu  zerində t dqiqrat iři aparmalıdır.

4. Müsabiqəyə işlərin təqdim olunması üçün ümumi qaydalar

- Şagirdlər tədqiqat işini komanda şəklində müstəqil hazırlanmalı;
- Tədqiqatın mətn hissəsi Microsoft Word proqramında oxuna bilən faylda tərtib olunmalı;
- Mətn qısa, sadə və anlaşılan olmalı və hər bir məlumat yerinə yetirilmiş işin əsas mahiyyətini ifadə etməli;
- Tədqiqat işinə araşdırma materialları (iş vərəqləri, fotosəkillər, müşahidə gündəliyi, kitab və jurnallardan əldə edilən məlumatlar, digər əyani vəsaitlər və s.) əlavə edilməli;
- Etibarlı mənbələrdən zəruri materiallar toplanmalı;
- İstifadə edilmiş mənbələrin siyahısı göstərilməli;
- Tədqiqat işində araşdırma işinin olduğu görünməlidir.

5. Tədqiqatların qiymətləndirmə meyarları

- Əlaqədarlıq: tədqiqatların müsabiqənin mövzusunə uyğunluğu;
- Aparılan araşdırmanın şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;
- Tədqiqatın komandanın üzvləri tərəfindən müstəqil yerinə yetirilməsi;
- Digər fənlərdən biliklərin inteqrasiya edilməsi;
- Nəzəriyyə: tədqiqatın nəzəri əsaslarının olması;
- Yaradıcı yanaşma (buraya daxildir: ümumi yanaşma, məlumatın toplanması və təhlili);
- Toplanılan məlumatların və digər əyani vəsaitlərin mövcudluğu;
- Nəticə: əldə edilmiş nəticənin təqdim olunması (mövzu üzrə nəticələr müstəqil şəkildə formalaşdırılmalı)
- Nitq mədəniyyəti və natiqlik qabiliyyəti;
- Çıxışların 5 dəqiqədən çox olmaması.

6. Müsabiqənin təşkili məsələləri

№	Mərhələlər	Tarix	İcraçılar
1	Məktəblərin məlumatlandırılması (əmrin məktəblərə göndərilməsi)	25.11.2019 - cu il	BŞTİ
2	Məlumatların saytda yerləşdirilməsi	25.11.2019 - cu il	BŞTİ
3	Müsabiqənin ilk turunun keçirilməsi	26.11.2019 - 02.12.2019-cu il tarixləri arasında	Bakı şəhəri ümumi təhsil məktəbləri

4	Müsabiqənin rayon turunda iştirakla əlaqədar məktəb komandası tərəfindən tədqiqat işinin hazırlanması, sifariş forması və tədqiqat işinin Təlimə Dəstək Mərkəzinə təqdim edilməsi	10.12.2019-cu il tarixədək	Bakı şəhəri ümumi təhsil məktəbləri
5	Müsabiqənin ikinci turunun keçirilməsi	11.12.2019 - 13.12.2019-cu il tarixləri arasında	Təlimə Dəstək Mərkəzi
6	Final mərhələsinin keçirilməsi	18.12.2019 – 20.12.2019 - cu il tarixləri arasında	BŞTİ Təşkilat Komitəsi
7	Müsabiqənin mükafatlandırılması	Dekabr 2019	BŞTİ

7. Qaliblərin mükafatlandırılması

1. Müsabiqənin yekununda 6 ümumi təhsil məktəbinin kiçik tədqiqatçılar komandası (bir komanda -I yer, iki komanda- II yer, üç komanda-III yer) Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

2. Müsabiqənin Bakı şəhər mərhələsinin bütün iştirakçı komandalarına Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən sertifikatlar təqdim olunacaq.